



8-9 oktyabr 2019-cu il, Bakı
“Azərbaycanın ictimai-siyasi həyatında
Tarix fakültəsinin yeri və rolu”
Respublika elmi-praktik konfransı
Təşkilat komitəsi ilə əlaqə: bdu.tarix.100@gmail.com


MÜRACIƏT FORMASI

- Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis
- Tezislər aşağıdakı ünvana göndərməlidir: bdu.tarix.100@gmail.com
- Məruzənin slayd təqdimatı ilə olacağı nəzərdə tutulursa, xüsusi qeyd edilməsi vacibdir;
- Konfransa təqdim olunmuş tezislərin toplusu (pdf formatında) konfransın saytında yerləşdirilməsi nəzərdə tutulur. **Çap versiyasının hazırlanması iştirakçılar tərəfindən ödəniş hesabına və öncədən təşkilat komitəsi məlumatlandırılırsa mümkün ola bilər.**

Tezislərin yazılma qaydası

- Mövzunun adı böyük qara hərflərlə tünd rəngdə (Bold+böyük hərflərlə) ortada yazılmalıdır
- 1 sətir aşağıda ortada müəllifin adı, familiyası (normal qaydada, Bold şriftlə)
- 1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold+Italic hərflərlə)
- 1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə)
- ***Yalnız tələbələr üçün:*** 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi dərəcəsi (elmlər namizədi/elmlər doktoru), adı, familiyası, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor), yazılmalıdır (adi şriftlə)
- 1 sətir aşağıda mövzuya aid 4-5 açar söz yazılmalıdır (tezin yazıldığı dildə, adi şriftlə). ***Açar sözlər mövzü üzrə olmayan, yaxud qismən aid olduğu hesab ediləcək tezislərə baxılmayacaq!***
- 1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn Word proqramında yığılmalıdır: kağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift – TimesNewRoman (***digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar***); ölçü – 14; sətirlərarası interval –1.

Səhifənin ölçüləri:



- Tezis 400-500 söz ola bilər (məqalənin və müəllifin, oxuduğu/ doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/ müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla)
- Tezis yalnız məruzə edilməsi nəzərdə tutulan dildə göndərilməlidir (açar sözlər həmçinin)
- Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda istifadə edilmiş ədəbiyyat siyahısı göstərilməlidir (əlifba sırası ilə).
Ədəbiyyat siyahısı olmayan tezislərə baxılmayacaq!

Tezislərin göndərilmə vaxtı bitdikdən sonra konfransda iştirak üçün seçilən tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar.

Nümunə

TARIX FAKÜLTƏSİ - 100

Əli Vəliyev
Bakı Dövlət Universiteti,
tarix fakültəsi, II kurs tələbəsi
E-mail: txt_kaf@bsu.edu.az

Elmi rəhbər:
tarix elmləri doktoru Vəli Əliyev
Bakı Dövlət Universitetinin professoru

Açar sözlər: Bakı Dövlət Universiteti, Tarix fakültəsi, ideoloji mərkəz, Tarix fakültəsinin məzunları, Tarix fakültəsinin beynəlxalq əlaqələri

Əsas mətn (1 interval, 14 şrift, TimesNewRoman)

Qeyd: Elmi rəhbərin olması yalnız bakalvr və magistrantlar üçün vacib şərtidir. Doktorant və dissertantların elmi rəhbərinin olması tələb olunmur.